

AZƏR-ÇEX Cəmiyyəti
Qeydiyyat nömrəsi:27039439
Hlivická 417/22, 181 00
Praha 8,Çexiya Respublikası



Sdružení AZER-CECH o.s.
ICO: 27039439
Hlivická 417/22, 181 00
Praha 8, Česká republika

Əziz həmkarlar,

25-26-27 Fevral 2007-ci ildə planlaşdırdığımız "Xocalını anma mərasimi" adlı tədbirlər proqramı haqda sizlərə məlumat verməyi özümüzə borc bilirik.

Bildiyiniz kimi, 26.2.2006 tarixində Cəmiyyətimiz Çexiyada Xocalı haqda vacib və maraqlı tədbir keçirmişdir. Üzvlərimizlə birlikdə Xocalı şəhəri ilə oxşar tarixə malik Lidiçe qəsəbəsində olduq, onun xatirə kompleksinə əkil qoyduq.

Çexiyanın Lidiçe qəsəbəsi II. Dünya müharibəsi zamanı 1942-ci il iyun ayının 10-da faşistlər tərəfindən yerlə yeksan edilmiş və əhalisi qəddarcasına məhv edilmişdir. Digər oxşarlıq ondan ibarətdir ki, Lidiçedə 82, Xocalıda isə erməni faşistləri tərəfindən 83 günahsız uşaq qətlə yetirilmişdir. İndi bu qəsəbə və onun başına gələnələr, Çexiya xalqı və onun dövləti üçün böyük tarixə malikdir.

Bizim məqsədimiz isə ondan ibarətdir ki, Çex xalqına və onun siyasətçilərinə Xocalı faciəsi haqda məlumatları məhz Lidiçe vasitəsilə çatdıraq. İstəyirik ki, öz faciələri ilə müqayisə etdikdə, əcnəbilər Qarabağ probleminin mahiyyətini və erməni vəhşiliklərinin iç üzünü görməyə və duymağa başlasınlar. Bu zaman tədbirin effekti güclü olar və ictimai rəy üçün obyektiv fikir formalaşa bilər.

Bu tədbirlər planı "AZƏR-ÇEX" Cəmiyyətinin Sədri Elşən Nəzərova Lidiçe Xatirə Kompleksinin rəhbərliyi arasında 2006-cı ildə imzalanmış əməkdaşlıq sazişinə uyğun olaraq həyata keçiriləcəkdir. Lidiçe Xatirə Kompleksi Mədəniyyət Nazirliyinin rəsmi təşkilatıdır.

Həmin sazişə əsasən 26 fevral 2007-ci ildə xatirə kompleksində Xocalı faciəsinin 15-ci ildönümü yüksək səviyyədə və rəsmən qeyd olunacaq. 2 aydan çox davam edəcək tədbirlər planına Xocalı haqda rəsm və fotosərgilər, elmi seminarlar, sənədli film nümayişi, faciənin canlı şahidləri ilə görüşlər və diskusiyalar, Azərbaycan mədəniyyəti, tarixi, mətbəxi və musiqisinin təqdimatı daxil edilmisdir.

Bu tədbir ərəfəsində 25 fevral 2007 Praqanın məşhur Vaçlav meydanında qurulacaq info çadırda Xocalı faciəsini əks etdirən foto şəkillərin və video filmlərin nümayişi, həmçinin Xocalı haqqında kitab, buklet və CD-lərin paylanması və beynəlxalq təşkilatlara ünvanlanacaq petisiya üçün imzaların toplanması planlaşdırılır.

Proqram diqqətiniz üçün əlavə olunur.

Tədbirin reallaşdırılması üçün göstərdiyi köməyə görə aşağıdakı təşkilatlara minnətdarlığımızı bildiririk:

Azərbaycanın Vyanadakı Səfirliyi-Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Komitə
H. Əliyev Fondu - Azərbaycan Mədəniyyət Nazirliyi.

Hörmətlə

Dr. Elşən S. Nəzərov
Cəmiyyətin Sədri



*AZƏR-ÇEX Cəmiyyətinin təşkil etdiyi
„Xocalını anma“ tədbirlər planının proqramı:*

25.2.2007 Vaclav Meydanı, Praqa

- 8.00 Çadırın (3x5metr) qurulması, texniki vəsaitlərin hazırlanması
10.00 Aksiyanın başlanması
Çadırdə Xocalı haqda fotosərginin açılışı.
H.Əliyev fondunun hazırladığı: “Qarabağ həqiqətləri” kitabçalarının və çex dilində brojuraların, Lidiçədə keçiriləcək tədbirlərə dəvətnamələrin, kitab və CD-lərin paylanması.
Çadırın daxilində Xocalı haqda sənədli filminin nümayişi.
Dağlıq Qarabağ haqda BMT qətnamələrinin yerinə yetirilməsini tələb edən petisiya üçün imza toplanması mərasimi.
17.00 Lidiçe və Xocalı şəhidlərinin ruhuna ehtiram olaraq, 613 ədəd şamın yandırılması
19.00 Protest aksiyasının sonu



26.2.2007 Lidiçe şəhəri, Xatirə kompleksi - Muzey

- 13.15 Kladno şəhərinin meri, cənab Dan Yiranek tərəfindən Azərbaycandan gəlmiş nümayəndə heyətinin rəsmi qəbulu.
15.15 Lidiçe Xatirə kompleksindəki Əbədi Məşələ əkil qoyma mərasimi.
15.30 Lidiçe Muzeyinə ekskursiya.
16.00 Faciəsinin şahidi, Xocalı şəhər İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyevlə Lidiçe faciəsinin şahidlərinin və ictimaiyyətin görüşü, diskusiyalar.
17.00 “Xocalı Faciəsi” fotosərgisinin açılış mərasimi, vernisaj.
Giriş sözü: AZƏR-ÇEX Cəmiyyətinin sədri doktor Elşən S. Nəzərov
Azərbaycan Milli Məclisinin deputatı Jalə Əliyeva.
18.00 Dağlıq Qarabağ konflikti haqda seminar.
Sosial antropologiya tələbəsi Helena Masnikova.
18.30 Çexiyada Qarabağ haqqında ilk internet saytının prezentasiyası:
www.karabach.cz
18.40 Xocalı haqda sənədli filmin nümayişi, çex dilində.
19.30 Lidiçe qalereyasında kiçik qəlyanaltı.



27.2.2007 Lidiçe şəhəri, Xatirə kompleksi – Qalereya

- 17.00 Tədbirin açılışı.
Lidiçe Xatirə kompleksinin rəhbəri, doktor Milouş Çervençl.
- 17.15 Vernisaj.
Azərbaycan rəssamlar İttifaqının sədri Fərhad Xəlilov.
- 17.30 Muğam axşamı: Mələkxanım Eyyubova və Ağaxan Abdullayev
- 17.50 "Uzaq sahillərdə" filminin nümayişi, çex dilində.
- 19.30 Azərbaycan mətbəxinin təqdimatı.
Muğam axşamının davamı.

Hər iki gün Praqa-Lidiçe marşrutu üzrə (22km) avtobus kirayələnməyə: 16.00 Dejvice metrosu

Sərgi 30 aprel 2007 tarixinə qədər davam edəcəkdir. Sənət əsərlərinin müəllifləri:

Fotolar: Sitare İbrahimova (Çexiya İncəsənət Universitetinin tələbəsi, peşəkar fotoqraf)
Heykəllər: Məmməd Rəşidov (ADRA məzunu, heykəltaraş)
Rəsmlər: Nazim Rəhmanov, Elşad Rüstəmov, Eldar Qurbanov, Firdovsi Atayev, Sabir Çopurov, Dadaşlı Çingiz, Vaqif Ucatay, Yaqub Mehdiyev, Əsgərova Günay, Rövşən Məmmədov, Elmas Hüseynov, Rafiq Mehdiyev, İlqar Əkbərov, Yaşar Səmədov

Azərbaycan tərəfdən iştirak edəcək rəsmi nümayəndələr:

Fuad İsmayılov - Azərbaycanın Vyanadakı Səfiri
Rüfət Həmidov - Səfirliyin 1.Katibi
Jalə Əliyeva - Milli Məclisin deputatı
Vahid Əliyev - Xocalı İcra Başçısının müavini
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi.

Çexiya tərəfdən tədbirdə iştirakı gözlənilən rəsmi şəxslər:

Çexiyanın Xarici İşlər və Mədəniyyət nazirliyinin nümayəndələri, Kladno şəhərinin meri, Çexiyada akreditə olunmuş diplomatlar və Çexiya parlamentinin deputatları.

Tədbiri KIV-də işıqlandırmaq üçün Azərbaycandan və Çexiyadan jurnalistlər iştirak edəcəklər.

Əlavə məlumatlar: www.diaspora.cz www.lidice-memorial.cz

Bütün həmvətənlərimizi aktiv iştiraka, xalqımızı isə bu tədbirlərdən maksimal dərəcədə yararlanmağa çağırırıq.

Hörmətlə

Dr. Elşən S. Nəzərov
Cəmiyyətin Sədri

